

Tağıyev məktəbindən çıxmış yazıçı

Ədəbiyyatımızın inkişafına sanballı töhfələr vermiş Qılman İlkinin qələmindən çıxan çox sayıda hekayə, povest və romanlarda tarixilik, vətənpərvərlik və tərbiyəvi mövzular aparıcı yer tutur. Bu əsərlər yaxın keçmişimizdə baş verən hadisələrlə və müasirlərimizin həyatından alınan bədii lövhələrlə zəngindir.


Qılman İlkinin "Qalada üşyan", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri", "Bakı və bakılıclar" kimi əsərləri, qədim Bakının tarixi yerləri və görkəmli şəxsiyyətləri haqqında silsilə xatirələri oxucular tərəfindən həmişə maraqla qarşılıqlı. Yazıçının Qarabağ müharibəsindən bəhs edən publisistik məqalələri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Tələbəlik illerindən bədii yaradıcılığa ciddi maraq göstərən Qılman Musayevin (İlkin təxəllüsünü sonra götürüb) ilk qələm təcrübələri ədəbiyyata istedadlı bir gəncin gəldiyindən soraq verib. Hekayələrində mövzuya doğma münasibəti ile seçilən müəllifin yazıçı dili gözəl, təhkiyə üsulu sade və səmimidir.

On beş il əvvəl dünyasını dəyişmiş yazıçının ədəbi irsi "Seçilmiş əsərləri" adı altında toplanaraq oxuculara ərməğan edilib. Qılman İlkinin "Sən Bakını tanıyırsanmı?", "Tovuz lələyi" kitabları da kütülevi tirajla nəşr olunub. Onun "Qalada üşyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilib. O, eyni zamanda, "Kölgələr sürünlür" filminin ssenari müəllifidir.

Qılman İlkinin sahne üçün yazdığı "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdır", "Geriye yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şillaq atdı" pyesləri də populyarlıq qazanıb və dəfələrlə tamaşaaya qoyulub. Ümumilikdə yaradıcılığı boyu Qılman İlkinin 50-dən çox kitabı çap olunub.

Qılman İlkin (Qılman Musayev) 1914-cü il aprelin 28-də Bakının Mərdəkan kəndində çoxuşaqlı ailədə anadan olub. İlk təhsilini Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alıb. Burada ona Feyzulla Qasızmədə və Cəfər Rəmzi kimi görkəmli şəxsiyyətlər dərs deyib. Tağıyevin məktəbini bitirdikdən sonra "Rüşdiyyə" məktəbi adlanan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib, ardınca pedagoji texnikumda, Azərbaycan Pedaqoji İnstytutunda oxuyub. Kənd məktəbində müəllim işləyib və həmin dövrlərdə baş verən ehvalatları "Ömrün oğlan çağları" povestində qələmə alıb. "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi kimi çalışıb və həmin qəzetdə vaxta-



şırı əsərləri dərc olunub.

O, 1938-ci ildən "Uşaqgəncnəşr"de məsləhətçi kimi işə qəbul edilib və orada baş redaktor, direktor vəzifələrinə qədər yüksəlib. Azərbaycan Dövlət Universitetində müəllim işlədiyi vaxt İkinci Dünya müharibəsi başlanıb və yazıçı da səfərbəriyə alınıb. Müharibə illerində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləyib. Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışıb. Müharibədən sonra yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır. Ədəbi prosesdə yaxından iştirak edib. Jurnal redaktoru, nəşriyyat rəhbəri kimi də səmərəli fəaliyyət göstərib.

Yazıçının əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub və ölkəmizin hüdudlarından kənarda da yayılıb. Eyni zamanda, onun tərcüməçilik fəaliyyəti də məhsuldar olub.

Qılman İlkinin müasir Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi" və "Xalq yazıçısı" fəxri adlarına layiq görülüb. 6 noyabr 2009-cu ildə Bakıda vəfat edən görkəmli nasir II Fəxri xiyabanda uyuyur. Ruhu şad olsun!

Həzi HƏSƏNLİ
şair-publisist